



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№ 9/5

Bakı şəhəri

24 aprel 2019-cu il

AMEA-nın müxbir üzvü Kazım Ələkbərovun
110 illiyi haqqında

2019-cu ilin fevralında AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Kazım Əbdülmanaf oğlu Ələkbərovun anadan olmasının 110 ili tamam olmuşdur.

Kazım Ələkbərov 1932-ci ildə Yeni Bast (lifli) Bitkiləri İnstitutunu (Tbilisi, Gürcüstan) bitirdikdən sonra 1934-1939-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda elmi işçi və aspirant olmuş, 1945-1950-ci illərdə AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1950-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılmış Elmi-Tədqiqat Eroziya Stansiyasının ilk direktoru olmuş və 20 ilə yaxın müddətdə həmin quruma rəhbərlik etmişdir. 1970-1974-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1974-cü ildən ömrünün sona kimi (1987-ci il) AEA-nın Coğrafiya İnstitutunda Təbiəti mühafizə şöbəsinə rəhbərlik etmişdir.

K.Ələkbərovun elmi fəaliyyəti, əsasən, Abşeronun torpaq örtüyünün və ərazidə külək eroziyasının tədqiqi, torpaq eroziyasını yaradan amillərin, şəraitin öyrənilməsi və torpaq eroziyasına qarşı kompleks tədbirlər sisteminin işlənilib hazırlanması, Azərbaycan şəraitində yamac torpaqlarının eroziya prosesindən qorunması, onların məhsulvermə qabiliyyətinin artırılmasına və s. həsr olunmuşdur.

K.Ələkbərov 1943-cü ildə namizədlik işini, 1958-ci ildə Moskva şəhərində V.V.Dokuçayev adına Torpaq İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1960-cı ildə professor elmi adını almışdır. O, "Torpaqşünaslıq" ixtisası üzrə Azərbaycanda ilk elmlər doktoru və 30-a yaxın kadrın elmi rəhbəri və məsləhətçisi olmuşdur. K.Ələkbərov 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

AMEA-nın müxbir üzvü K.Ələkbərov 100-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 kitabça və çoxsaylı məqalələrin, müxtəlif miqyaslarda torpaq-eroziya və

eroziya faktorları xəritələrinin müəllifi, 1:2500000 miqyaslı ilk "Azərbaycan SSR-i-nin torpaqları" xəritəsinin həmmüəllifidir.

K.Ələkbərov "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbə münasibətilə Rəşadətli əməyə görə", "Əmək Veteranı" medalları, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Kazım Əbdülmanaf oğlu Ələkbərovun respublikada torpaqşünaslıq elmi sahəsində məhsuldar elmi və elmi-təşkilati fəaliyyətini nəzərə alaraq və anadan olmasının 110 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRAR ALIR:**

1. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə tapşırılsın:
 - 1.1. AMEA-nın müxbir üzvü K.Ələkbərovun 110 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilsin;
 - 1.2. Kütləvi informasiya vasitələrində alimin həyat yolu və elmi fəaliyyəti işıqlandırılınsın.
2. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev

